



“Əməkdar müəllimlərimizi tanıyaq”

Şəhid xanımı ƏMƏKDAR MÜƏLLİM

Sona Camalova:
“Yurd-yuvamdan ayrı
düşmək məcburiyyətində
qalsam da, məktəbi,
şagirdlərimi tərk
etməmişəm”

böyüdüyü qızı ilə həm də şagirdi kimi öyünür, onu şəhid atasına layiq övlad kimi böyütməsi ilə qürurlanır. Çünki Səmrə anasını təhsilinin hər pilləsində sevindirib: “Qızım Səmrə Rzazadə IX sinifdə oxuyarkən respublika fənn olimpiadasında I yerə çıxdı. Sonra tələbə adını qazandı. Azərbaycan Dillər Universitetində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirdi. Hazırda doktorantdır”.

Hər şagird nailiyyəti müəllim əməyinin nəticəsidir

Sadaladığı və indi hamısını xatırlamaqda çətinlik çəkdiyi hər şagird nailiyyəti ilə pillə-pillə qalxıb. Ancaq şagird nailiyyətləri də elə-belə qazanılmayıb. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə qatılıb, fəallığı ilə seçilərək müxtəlif sertifikatlar alıb.

vəlcə diaqnostik qiymətləndirmədən 56 bal toplayıb, sonra müəllimlərin sertifikatlaşdırma imtahanında eyni nəticəni təkrarlayıb və uğurla keçərək qazandığı adların, nüfuzun, hörmət və sevginin, aldığı mükafatların, fəxri fərmanların haqqını verib.

Bir sözlə, “Müəllimlik edərək heç vaxt düşünməmişəm ki, bir fəndən dərs deyirəm. Uşaqlarla hərtərəfli məşğul olmuşam”, – deyən Sonə Camalova əsl müəllimdir: “Yeganə məqsədım şagirdlərimə təhsil və tərbiyə vermək yox, həm də onları vətənpərvərlik ruhunda yetişdirmək olub. Hesab edirəm ki, bu qədər od-aloğdan, ağrı-acıdan keçən bir ölkənin hər müəllimi bunu etməlidir. Bizim birinci məqsədimiz məhz bu tərbiyəni aşılamaqdır”.

Əsl müəllim yetişdirən mühit

Təbii ki, müəllimliyin ailədə qoyulan bünövrəsi də vardı. Atası Zəngəzurdə ilk ali təhsilli kənd təsərrüfatı mütəxəssisi olub Sonə Camalovanın. Ailədə təhsilli insan olunca, mühit dəyişir. Həmin mühit müəllim yetişdirmək üçün çox münbit idi. Bunu bir-birinin ardınca böyüyərək müəllimliyi seçən qızlar bir daha sübut etdi. Sonə xanımın əvvəl müəllim olan iki bacısı vardı. O, da müəllim oldu. İndi müəllimliyi onunla sevir, onun yolu ilə gedən yüzlərlə müəllim çalışır Azərbaycan məktəblərində: “Şagirdlərimdən mənim yoluyla davam etdirib Azərbaycan dili və ədəbiyyat müəllimi olanlar çoxdur”.

İngilis dili müəllimi olan qızı isə ona öz peşə uğuru ilə sürpriz yaşadı. Bu il direktorların iş qəbulu imtahanlarına qatılaraq Sumqayıt şəhər 10 nömrəli məktəbə direktor təyin edilib. Ana Sonə Camalova bu xəbəri başqa müəllimlər kimi mətbuatdan öyrənib: “Sumqayıtda şəhid övladı məktəb direktoru təyin edildi” – başlıqlı xəbərləri oxuyarkən həmin direktorun qızım olduğunu öyrəndim”.

Özünə isə direktor olmaqdan çəkinib: “Uşaqlarımdan, lövhə önündən uzaqlaşmaq ehtimalı məni hər zaman qorxudub. Əlimdə təbaşir lövhə önündə işlədiyim anlar həyatımın ən unudulmaz anları, ömrümün ən mənalı dəqiqələri olub”.

Daha bir müəllimin uğur hekayəsi onu deməyə əsas verir ki, amalı vətən, yolu müəllim yolu, məqsədi vətənpərvər nəsil yetişdirmək olan hər müəllim bir gün ƏMƏKDAR MÜƏLLİM olacaq!

Ruhiyə DAŞSALAHLI

çətin olar. Amma ata-anamızdan sonra bizim ən böyük məsləhətçimiz olan bacım dedi ki, məni bu vəziyyətdən şagirdlərim çıxaracaq. Həqiqətən də elə oldu. Onların həyatına toxunduqca özümü, dərdlərimi, acılarımı unutdum. Onlara sevgi və bilik verdim, qarşılığında qazandığım hörmət və nailiyyətlərin verdiyi güclə yenidən ayağa qalxdım”.

Məcburi köçkün həyatına Bakıda, müəllimliyi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə davam edib: “Burada I kateqoriya almışam. 1997-ci ildən Sumqayıt şəhərindəki 7 nömrəli tam orta məktəbdə çalışıram”.

Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 123 yaşlı bu məktəbdən isə onu ancaq Zəngilanda fəaliyyətini bərpa edəcək məktəb ayıra bilər: “Dəfələrlə adlı-sanlı məktəblərə dəvət edilsəm də məktəbindən ayrılmayıb heç düşünməmişəm. Bu məktəb mənim sirdaşım, ən ağır günlərimin şahidi olub. Buradan bir də o zaman ayrılacağam ki, öz yurduma qayıdacağam”.

Nüfuzlu bir zəngilanlı kimi qayıtdığı yurdunda həm də müəllim kimi qayıp-dışı uzaqda deyil: “Həyatımdakı ən önəmli hadisələrdən biri 2021-ci ilin oktyabr ayında baş verdi. Ayın 20-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə 30 ildən sonra ilk dəfə Zəngilana ayaq basdım. Zəngilanla bağlı danışmaq haqqını mənə verdilər. Verilən bu söz həyatım boyu qazandığım ən məsuliyyətli, ən şərəfli vəzifə, ən yüksək qiymət oldu”.

Bəli, qiymətlərin ən böyüyü... Ürəyi vətən həsrəti ilə döyünən bir müəllim üçün Prezident İlham Əliyevin imzası

Müəllimlikdə məktəb-məktəb...

Naxçıvan Dövlət Universitetini “Azərbaycan dili və ədəbiyyat” ixtisası üzrə fərqlənmə ilə bitirib və bitirər-bitirməz yurduna qayıdıb. Müəllimlik fəaliyyətinə Zəngilan şəhərindəki 3 nömrəli tam orta məktəbdə başlayıb. Ailə qurub və ana olmağın sevincini yaşayıb. Bir gün sevdiyindən ayrılacağı, sevdiyindən də artıq bağlı olduğu yurd-yuvasını tərk etmək məcburiyyətində qalacağını heç ağlına da gətirmədən: “Vətənimizi çox sevirəm. Həyat yoldaşım polis baş leytenantı Faiq Rzayev 1993-cü il avqustun 25-də Zəngilan uğrunda gedən döyüşlərdə şəhid oldu, mən də 3 yaşlı qızımın oktyabr ayında mühasirədə qaldıq, sonra birtəhər qonşu ölkənin ərazisindən keçərək xilas olduq”.

Düşməni amansız, ömrün bu hissəsi qara yazılmışdı. Başqa çarə yox idi. O da bu qara yazıyla barışıb doğma yerləri tərk etməli oldu: “Qucağımdakı körpəmlə bərabər mühasirədə qaldıq, sonra birtəhər qonşu ölkənin ərazisindən keçərək xilas olduq”.

Xilas etdiyi ömrünün sonrakı 30 ili idi. O illərin içində bir qızı vardı, bir də müəllimliyi: “Yurd-yuvamdan ayrı düşmək məcburiyyətində qalsam da, məktəbi, şagirdlərimi tərk etməmişəm”.

Dost-tanışı müəllimliyə məktəbdə deyil, orta ixtisas təhsili müəssisələrindən birində davam etdirməyi tövsiyə edib: “Düşünürdülər ki, bu cür ağır itkilərdən sonra məktəbdə işləmək mənə

36 ilin müəllimidir. Hələ müəllimliyin başında ikən çox şey itirib. Çox olub yaşadığı acılar. Ömür-gün yoldaşımı, yurdunu itirəndə elə sanıb dünyanın sonudur. Birdən-birə qapqaraya boyanan o günləri xatırlayanda qəhərlənir, kövrəlir, titrəyir. 30 il öncə yaşadığını yenidən yaşayır elə bil. Daha sonra yaşadıkları da sıradan deyildi onun müəllim ömründə. Hər günündə həyəcan, ən əsası mübarizə vardı. Başına gələnlərin təsiri ilə gücdən düşüb özünü itirməyib, həyatın çətinliklərinə qarşı mərd-mərdanə dayanıb, ürəyi gəncliyində olduğu kimi eyni həyəcanla döyünüb müəllimlik üçün. Elə müəllimlik sayəsində də dörd dizlərini, çətinliklər biləyini bükə bilməyib, şagirdlərindən aldığı sevgi ilə ağır-acılarına müqavimət göstərərək, kiçik, ağ təbaşir qara günlərə bəmbəyaz uğurlar yazıb. Daha bir Əməkdar müəllimdən bəhs edəcəyik bu dəfə. Adından, sadəcə doğulduğu Zəngilan torpağında, günü-gündən nüfuz qazandı Bakı şəhərində, pedaqoji təcrübəsini qürurla paylaşıdığı Sumqayıt məktəblərində deyil, bütün Azərbaycanda bəhs etdirən Sonə müəllim Camalovadan.



ilə aldığı “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adından sonra başqa böyük qiymət nə ola bilərdi ki?..

Şagirdləri ilə öyünür

Müəllimlikdə zirvəyə yüksəlməsində ən böyük rol isə şagirdlərinindir, deyir: “Şagirdlərim müxtəlif nailiyyətlər qazanaraq məni həm qürurlandırır, həm də mükafatlandırır. Onların nailiyyətləri ilə bəslənib ucalmışam. Respublika fənn olimpiadası və inşa yazı müsabiqələrində I yerə layiq görülən şagirdlərim var. Məsələn, Gülnar Məlikova 2007-ci ildə “Müstəqil Azərbay-

canın gələcəyini necə görürəm” adlı inşa yazı müsabiqəsinə qatıldı. Təqdim etdiyi inşa da bugünkü Şuşada nələri görürüksə, onları yazmışdı. O da xəyalında Şuşada idi, xarici qonaqlar, diplomatlar da orada idi. Bu yazı böyük əks-səda doğurdu, məni də çox qürurlandırdı. Bu il də böyük nailiyyətlərim var. XI sinfi bitirən şagirdlərimin demək olar hamısı ali məktəblərə qəbul olunub”.

Şagirdlərindən biri də öz qızdır

“Biz torpaqlarımızı tərk edəndə qızımın 3 yaşı vardı”, – deyən Sonə müəllimin bir də ana ömrü var. Təkbaşına